



## ?Moskva grndn gzIntilr niy zn dorultmad

Zahid Oruc vurulayb ki, Ermnistan Ba naziri Qaraba da daxil olmaqla Azrbaycann razi btvlyn tanmas il bal byanatndan sonra byk ictimai tzyiq altndadr

arannews.com : BAKI, 26 may – Sputnik. Mayn 25-d Moskvada Azrbaycan, Rusiya v Ermnistan liderlrinin itirak il &uuml;&ccedil;trfli g&ouml;r&uuml; ke&ccedil;irildi.

Vainqtonda intensivln tmaslar, Moskva g&ouml;r&uuml;&uuml;nd davam etdirildi. G&ouml;r&uuml;dn g&ouml;zIntilr d &ccedil;ox idi. Rusiyann "Kommersant" nri g&ouml;r&uuml;dn vvl yazmd ki, liderlrin bu g&ouml;r&uuml;&uuml;nd 2 snd imzalanacaq, ancaq bu ba vermdi. vzind is trflr gln hft Ba nazirlrin m&uuml;avinlri sviyysind tmaslarn davam etdirilmsi il bal razla gldilr.

Sputnik Azrbaycan Moskva g&ouml;r&uuml;&uuml; il bal millt vkili Zahid Oruc v siyasi ekspert Aydn Quliyevin fikirlrini &ouml;yrbnib.

Moskva raundunu ondan vvlki g&ouml;r&uuml;lrdn frqlndirn bir &ccedil;ox x&uuml;susiyylr var

Millt vkili Zahid Oruc bildirib ki, Moskva raundunu ondan vvlki g&ouml;r&uuml;lrdn frqlndirn bir &ccedil;ox x&uuml;susiyylr var:

"Burada danqlar predmeti yalnz Ermnistan-Azrbaycan m&uuml;nasibtlrin hsr olunmayb. Bunun daha b&ouml;y&uuml;k beynlxalq v regional konteksti var. Azrbaycan regionun problemlrini hm Rusiya, hm d ke&ccedil;mi sovet mkannn digr &ouml;lkli il &uuml;zvi kild laqlndir bilir. Halbuki 90-c illrd bundan danmaq m&uuml;mk&uuml;n deyildi. Hmin d&ouml;vrd Azrbaycan birmnal Qrb xttini se&ccedil;midi v onun da zrblrini yaad. Faktiki olaraq G&uuml;rc&uuml;stann v Ukraynann 2010-cu ildn sonrak siyastini biz 90-c illrd aparmdq. ndi Rusiya elitasnn rhbr xslri byan edirlr ki, kims &ouml;lklin qar &ouml;z&uuml;n&uuml; plasdarm edcks, onun mhv edcyik. Bunu a&ccedil;q mtnl s&ouml;ylyirlr. Azrbaycan buna yol vermir".

Azrbaycan he&ccedil; bir sinksiya v embarqoya qoulmayb

Millt vkili qeyd edib ki, d&uuml;nki g&ouml;r&uuml;lrl Avrasiya qtisadi ttifaqndan baland:

"Bu, he&ccedil; &uuml;bhsiz ki, bizim iqtisadi maraqlarmz &uuml;&ccedil;&uuml;n &ccedil;ox &ouml;nmlidir. &Ccedil;&uuml;nki 10 faiz yaxn ticart d&ouml;vriyymiz A-y daxil olan &ouml;lkrlidir. Azrbaycan he&ccedil; bir sinksiya v embarqoya qoulmayb. Bu baxmdan &uuml;zv d&ouml;vltr Azrbaycann qonaq qismind itirakn mmnunluqla qarladlar. Bu mkan bizim &uuml;&ccedil;&uuml;n domadr, amma bunu Qrbl iqtisadi balar qopartmaq, &uuml;&ccedil;&uuml;nc&uuml; d&ouml;vltr qar durmaq, yaxud iqtisadi m&uuml;stqilliyimizi itirmk kimi qiymtlndirmk olmaz. Azrbaycan-Rusiya m&uuml;nasibtlri x&uuml;susi &ouml;nm dayr. D&ouml;vl siyasti k&uuml;&ccedil; inqilablarna tabe etdiril bilmz".

Ermnistan Ba naziri b&ouml;y&uuml;k ictimai tzyiq altndadr

Zahid Oruc vurulayb ki, Ermnistan Ba naziri Qaraba da daxil olmaqla Azrbaycann razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;n&uuml; tanmas il bal byanatndan sonra b&ouml;y&uuml;k ictimai tzyiq altndadr: "Ona g&ouml;r d, nys etiraz etmk zrurtini g&ouml;r&uuml;rd&uuml;. Bununla da o daxildki tzyiqli bir qdr neytralladrmaq istyirdi. Painyann arqument bazas hddindn artq zif idi. O

vvlki d&ouml;vrlrd koridor termini istifad etmyi sevirdi. Digr trfdn Rusiya Prezidenti Vladimir Putinin moderatorluu il ke&ccedil;iriln g&ouml;r&uuml; 10 noyabr v 11 yanvardak prosesi irlı aparmaa xidmt edirdi".

Azrbaycann daim ssIndirdiyi fikirlri Rusiya m&uuml;dafi naziri Sergey oyqu dil gtirdi

Millt vkili hesab edir ki, Rusiya Ukraynadak savan m&ouml;vqelrin tsir etmsinin frqinddir:

"Bu fonda Qrb bizim regiondak proseslrd d aktivlib. Tsad&uuml;fi deyil ki, Azrbaycann daim ssIndirdiyi fikirlri KTMT &ouml;lklinin m&uuml;dafi nazirlrinin g&ouml;r&uuml;&uuml;nd Rusiya m&uuml;dafi naziri Sergey oyqu dil gtirdi. Ermnistan Qrbl Rusiya arasndak konfrontasiyadan istifad edrk qazancı &ccedil;xmaa &ccedil;alr, ancaq bu alnmr. &Ccedil;&uuml;nki Rusiya Azrbaycanla strateji m&uuml;tffiqliyin qorunmasnda maraqlıdr. Rusiyada da g&ouml;r&uuml;rlr ki, Azrbaycan &ouml;z &ouml;lksindn imal qonusuna qar plasdarm kimi istifad olunmasna imkan vermir. Digr trfdn kommunikasiyalarn a&ccedil;lmas il bal Rusiya v Azrbaycann m&ouml;vqelri &uuml;st-&uuml;st d&uuml;&uuml;r. Rusiya da Azrbaycan kimi Zngzur dhlizinin a&ccedil;lmasnda maraqlıdr. &Ccedil;&uuml;nki bu g&uuml;n Rusiya beynlxalq sanksiyalar fonunda m&uuml;hasiry alnm vziyyetdir v koridorlara ehtiyac var. D&uuml;&uuml;n&uuml;rm ki, son sndin bu il imzalanmas m&uuml;mk&uuml;n olacaq".

Qrb 2020-ci ilin savanda proseslrdn knarda qalmd

"Qrb 2020-ci ilin savanda proseslrdn knarda qalmd. Ona g&ouml;r d prosesi yenidn nzart g&ouml;t&uuml;rmy &ccedil;alr. Amma nticnin NATO m&uuml;stvisind ld olunacan g&ouml;zlmirm. &Ccedil;&uuml;nki orada niyyt Azrbaycan v Ermnistan bardrmaq deyil, daha &ccedil;ox prosesi Rusiyann lindn alb, b&ouml;lqd h&ouml;kmranla nail olmaqdr", - dey millt vkili qeyd edib.

&Ouml;lkrl &uuml;&ccedil;&uuml;n m&uuml;h&uuml;m mqam olan razi b&uuml;t&ouml;vl&uuml;y&uuml; msidsidir

Siyasi ekspert Aydn Quliyev is bildirib ki, liderlrin &uuml;&ccedil;trfli g&ouml;r&uuml;&uuml; prosesin davaml olmas &uuml;&ccedil;&uuml;n baza yaradr:

"&Ouml;lkrl &uuml;&ccedil;&uuml;n m&uuml;h&uuml;m mqam olan razi b&uuml;t&ouml;vl&uuml;y&uuml; msidsidir v bunu tanmaqla bal liderlrin byanatlarnn bu g&ouml;r&uuml;lrd bir daha tkrarlanmas, Rusiya Prezidentinin bu msld prinsipial m&ouml;vqeyini Ermnistan ba nazirin xatrlatmas x&uuml;susil hmiyytli hadisdir. Bu msl s&uuml;lh saziinin imzalanmasna doru hmiyytli bir addmn atldn g&ouml;strir. G&ouml;zlniln odur ki, n&ouml;vbti g&ouml;r&uuml;lrd daha tsirli v real addmlar atlacaq. M&uuml;zakirlr bard informasiyalar bir daha tsdiqli ki, Rusiyann &ouml;z&uuml; d iqtisadi laqlrin v kommunikasiyalarn a&ccedil;lmasnda maraqlıdr".

Moskva g&ouml;r&uuml;&uuml;nd g&ouml;zIntilrin ba tutmamasnn sas sbbi Ermnistan liderinin qeyri-konstruktiv m&ouml;vqeyi oldu

Siyasi ekspert bu g&ouml;r&uuml;&uuml;nd g&ouml;zIntilrin ba tutmamasnn sas sbbi Ermnistan liderinin qeyri-konstruktiv m&ouml;vqeyi oldu. Bu g&ouml;r&uuml; qdr Ermnistan rhbrliyi Rusiya il m&uuml;nasiblrin grginldirilmsi istiqamtind

m&uuml;yyn addmlar atmd. G&ouml;r&uuml;nn odur ki, Painyan hr hans sndi imzalamamaq namin Rusiya il m&uuml;nasibtlri grginldirmiyi se&ccedil;midi".